

ƏZƏMƏTLİ İNSAN HAQQINDA DASTAN

Ramiz Qasimov,

AMEA Naxçıvan Bölümünün şöbə müdürü, Filologiya üzrə fəlsəfə doktoru, dosent

Qədim və zəngin ədəbi ənənələrə malik olan Naxçıvanda ədəbiyyat müstəqillik dövründə daha vüsəti bir inkişafə addım qoymuşdur. Qətiyyətlə demək olar ki, Azərbaycanda dövlət müstəqilliyinin alda olunmasında ədəbiyyat və ədəbiyyat adamları yaxından iştirak etmişdir. Naxçıvanda da ədəbi mühitin nümayəndələri istiqətlə mübarizəsinə öz əsərlərlə qatqlar vermiş, xalqın oyamı və milli azadlıq hərəkatına dəstək durmuşlar. Amma bunu vurğulayaraq demək lazımdır ki, ədəbiyyatımızda bu dövr üçün bir məsələ aparıcı, aktual və ümumi idi ki, ümumiyyətə, ölkənin düşdürüyü ağır hərbi-siyasi durum, müstəqillik ideyaları və xalq hərəkatı, ulu öndər Heydar Əliyevin Naxçıvanda Azərbaycanın müstəqilliyi və dövlətçiliyi namına apadığı mücadilə başlıca mövzuya çevrilmişdi. Bu mərhələnin əsas, baş qəhrəmanı bir tərəfdən Vətən, bir tərəfdən da özünün Vətənpərvər və güclü liderlik xüsusiyyətləri ilə xalqın ümidi yerinə çevrilən xilaskar Heydar Əliyev və Vətən namının ümumxalq mübarizəsinə qoşulan xalqın özü idi. Bir qərinəlik dövrü təşkil edən bu mərhələdə digər janrlarla bərabər poemə da fəalıq təşkil edir, maraqlı və əhəmiyyətli məzmuna malik poemalar yaranırdı.

Ümumiyyətlə, Naxçıvan ədəbi mühitində öz qələmi, dəsti-xəttlə tanınan müəlliflər arasında poemə yaradıcılığı sahəsində Elman Həbib "Həqiqət Günsəsi", "İnsanlıq dastanı. Heydərnəmə", "İnsanlıq dastanı. İnsan", "İlham - xalqın İlhamı", "Naxçıvanname", "Yerlə gəy arasında", "Duzlu uşaqlar" kimi irihəcmli əsərləri ilə yadda qalmışdır.

Müstəqillik dövrü Naxçıvan ədəbi mühitində insan və onun taleyi ədəbiyyatın başlıca problemini təşkil edirdi. Müasir Azərbaycan tarixi, Azərbaycan xalqının ictimai taleyi, siyasi müqəddərəti, hərbi təcavüzlərə manzıq qalması, yaşıntıları, insan və onun taleyi və sair çağdaş ədəbiyyatımızın aparıcı nümayəndələrinin yaradıcılıqlarının əsas mövzusu və probleminə çevrilən başlıca mötəbəklərdən idi. Müstəqillik dövrü Naxçıvan ədəbi mühiti üçün başlıca mövzulardan biri quruculuq və yeniləşmə proseslərinin bədii əksi idi. Bu əsərlərdə bir tərəfdən müasirləşmə və yeniləşmə prosesləri vəzf, tərənnüm olunur, digər tərəfdən mahiyyəti, əhəmiyyəti təhlil və təbliğ edilir, arzu və ideyalar öz əksini tapır, qurucu insanların xoş əməlləri təqdir edilir və alqışlanır. Işar kiçik lirik janrlarda, istərsə də poemə janrında yazılın bir çox əsərlərdə Naxçıvanın müasirləşməsi prosesi bədii əksin obyektinə gelir. Naxçıvanlı söz adamları özərinin yenilənmə ilə bağlı münasibət və hissələrini xırda şeir nümunələrində də ifadə ediblər. Ümummilli lider Heydar Əliyevə həsr olunmuş şeirlərdə, yaxud surə Naxçıvanın özüne həsr edilən şeir nümunələrində naxçıvanlı şairlər Naxçıvanın bugünkü inkişaf tempi və yenilənmə istiqamətinə aid kifayət qədər fikir, münasibət bildirmiş, təqdir edərək tərənnüm etmişlər.

Naxçıvanı keçdiyi tale və mübarizə yolu ilə bədii ədəbiyyatın obrazına çevirən qiymətli əsərlər arasında poemə janrı xüsusi yer tutur. Görkəmlı elm adamı akademik İsa Həbibbəyli bu barədə yazar: "Yeni tarixi epoxada Azərbaycanda gedən böyük inkişaf prosesləri dövrün ədəbiyyatında poemə janrnına zərurəti artırılmışdır. Bu illərdə 'naxçıvanda poemə janrında yazılış əsərlərdə regionda gedən inkişaf proseslərinin vüsəti, yeni misallar, dövrün qurucusu olan insanların bədii obrazları canlandırılmışdır'. Bu əsərlərdə Naxçıvan baş qəhrəman kimi çıxış edərək bir qərinənin, epoxanın salnaməcisinə çevrilir.

Poema sahəsində Naxçıvanda baş verən quruculuq prosesini on dolğun şəkildə yaradan və təsvir edən mükəmməl irihəcmli bədii nümunələr mərhum şairimiz Elman Həbibə aiddir. Elman Həbibin "Həqiqət Günsəsi", "İnsanlıq dastanı. Heydərnəmə", "İlham - xalqın İlhamı", "Naxçıvanname", "Yerlə gəy arasında", "Duzlu uşaqlar" kimi poemaları Naxçıvan ədəbi mühitində bu janrin kamilləşməsi və yeni inkişaf yolunda

böyük rol oynamışdır. Vaqif Yusiflinin də yazdığı kimi "Elman Həbibin 90-cı illərdə qələmə aldığı "Həqiqət günüşi", "Heydərnamo" və "Naxçıvannamo" poemaları müstəqillik dövrünün poeziyasında ali həqiqətlərin ifadəsidir".

Şair Elman Həbib Ümummilli Lider Heydər Əliyevə 1998-ci ildə nəşr edilmiş "Həqiqət günüşi" adlı poemə həsr etmişdir. Poema Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat və mübarizə yolundan bəhs edir. Bu poemə da ənənəvi klassik poemaları xatırladaraq minacatla - Allaha yalvarşla başlayır:

...Ulu Tanrım, güc ver mənə,
Bir dastanı başlamağa.
Qəlam-kağız əvəzində
Qəlbimdəki eşqi artır.
Ulu Tanrım, o günəşdən
Yazmaq üçün
Mənə Günsəş qüdrəti ver,
Mənə Günsəş cəsarəti,
Mənə Günsəş qüvvəti ver.

Poemanın "Torpağa alkış", "Ricət" kimi bölmələrində maraqlı fikirlər səsləndirən şair Elman Həbib poemada Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, illərini özündə əks etdirən, onun mübarizə amalları və ideallarını ehtiva edən hissələr təqdim edir. Hər mövzuya uyğun ümummilli lider Heydər Əliyevdən istifadə edilən bir müdrik fikir bir bölmənin epiqrafi kimi çıxış edir. Əsərdə Heydər Əliyevin Azərbaycanın siyasi idarəciliyində hüquqi təminat yaratması, böyük və bütün Azərbaycan məsələsi, Azərbaycanın əsas hissəsindən ayrı düşmüş Naxçıvanın Heydər Əliyevin həyatında tutduğu mövqə, Azərbaycanın dövlət müstəqilliyi qazanması və inkişafına həsr edilən illər, Azərbaycanın yeraltı və yerüstü sərvətləri, onun neft siyaseti, ayrı-ayrı görkəmli şəxsiyyətlərə, o cümlədən dahi mütəfəkkir-şair Hüseyn Cavidə göstərilən məhəbbət və qayğı, ədalət məsələsi və ədalətin bərpası istiqamətində görülən işlər, ana dili məsələsi və bu kimi digər vacib, əhəmiyyətli məsələlər poemada özüne yer alıb. Burada "Baba Heydərlə nəvə Heydərin söhbəti" hissəsi təcrübəli nəsillərlə gənc nəsillərin, soləflərlə xaləflərin, varislərlə banislərin mükaliməsi təsirini bağışlayır. Bu hissə Ulu Öndər Heydər Əliyevin Ümummilli Lider olaraq Azərbaycanın gələcəyinə - gəncliyə, onun yolunu davam etdirənlərə vəsiyyəti, müraciəti, səslənişi təsirini bağışlayır. Burada dahi lider Heydər Əliyevin dilindən böyük, ham də keşməkeşli, acılı, mürəkkəb gedışlı bir tarix danışılır. Poema ənənəvi olaraq epiloqla bitir. Burada uzaqqorən rəhbər Heydər Əliyevin müdrik kəlamlarından poetik iqtibas olunmaqla oxuculara böyük ideallar ünvanlandırılır:

Ulu dədə, bir vaxt dedin:
Millat onda böyük olur,
Millat onda seçilir ki,
Onun sözü böyük olsun,
Qüdrətinə söz calansın.
Millat onda böyükdür ki,
Öz özüna,
öz güctüna,
öz sözüna arxalansın.
Öz oduna, öz adına
Arxalansın!!!

Şair bu mövzunu davam və inkişaf etdirməklə yaradıcılığının ən ağır, sanballı nümunələrini təşkil edən "İnsanlıq dastarı" silsiləsindən "Heydərnama", "İllham - xalqın İllhamı", "Naxçıvannamo" adlanan əsərlərini yazar. İstedadlı şair müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevə "Heydərnamo" həsr etdiyi kimi,

Ulu Öndər Heydər Əliyevin uğurla davam etdirilən siyasetinin nəticəsində yenidən inkişaf vüscəti yaşayan Naxçıvana da "Naxçıvannama" yazmış, ulu öndərin siyasi kursunu uğurla davam etdirən siyasi liderə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə "İlham - xalqın İlhamı" poemasını həsr etmişdir. Ümumiyətə, Elman Həbibin tam səmimi və böyük istedadla yazdığı bu əsərlər mövzu-məzmun etibarılı bir-birilə bağlı olub, trioliya təşkil edir. Beləliklə, şair vətənlə rəhberin, vətəndəki inkişafla onun təməlində dayanan ürəyi vətən məhəbbətli el atasının birləşməsini yaratmış, Böyük İnsan obrazlarını təcəssüm etdirmişdir.

Şairin "Heydərnama" poeması Naxçıvanda bu mövzdəda yazılmış irihəcmli əsərlərin ilki və on sanballılarından biridir. Əsər "İnsanlıq dastarı. Heydərnama" adlanır. Əslində əsərin bu cür adlandırılması və bölünməsi ustad şəhərəvər Nizami Gəncəvinin böyük fətəh, filosof İsgəndərə həsr etdiyi "İsgəndərnama" əsərini xatırladır. Əsərə "İnsanlıq dastarı" ümumi adını qoyan şair "Heydərnama" bölməsində Naxçıvanı on çətin sınaqlardan çıxarıb inkişafı və tərəqqisine böyük əmək sərf etmiş müdrik lider Heydər Əliyevdən bəhs açır. Bu barədə bəhs edən tanınmış tənqidçi-publisist Vaqif Yusifli yazırdı: "Elman Həbibin 90-cı illərdə qələmə aldığı "Həqiqət gənəsi", "Heydərnama" və "Naxçıvannama" poemaları müstəqillik dövrünün poeziyasında ali həqiqətlərin ifadəsidir. Elman Həbibin Vətən və vətənpərvərlik anlayışında Azərbaycan və Naxçıvan cyni məkandır. Belə ümumiləşdirə bilərik: Böyük Vətən, Bala Vətən. Böyük Vətən deyəndə Gəmiqaya, Qobustan, Kür, Araz, Təbriz, Gəncə, Naxçıvan, Bakı, Zəngəzur, Ərdəbil, Borçalı...hamısı bir araya gəlir".

Beləliklə, şair Elman Həbib "Heydərnama" poemasında Azərbaycanın böyük xilaskarı ulu öndər Heydər Əliyevin əzəmətli obrazını yaratmağa cəhd edib. Bu əsərin ilk variantını şair, artıq qeyd edildiyi kimi, "Həqiqət gənəsi" adı altında 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin "Qeyrət" nəşriyyatında kiril əlifbasi ilə nəşr etdirib. Sonradan bu əsəri inkişaf etdirib zənginləşdirən şair Elman Həbib ona "İnsanlıq dastarı. Heydərnama" adını verib. Əsər "Mənim dədəm dünyanın ən böyük bir dədəsi, Yer kürəsi balaca, göylərdən gəlir səsi" misrası ilə başlayaraq möhtəşəm, mötəbər və əzəmətli bir insanın obrazının yaradılması haqqında sanki giriş verib. Poema "Ulu öndərdən", "Xalqın səsi", "Müəllifdən", "Ricət" kimi tez-tez təkrarlanan hissələrdən, "Torpağa alqış", "O, xalqına, xalqı ona sədəqətlidir", "Babaların ruhuna and olsun", "Necə oldu parçalandıq bu ada", "Nuh vətəni, önum dağdır, arxam dağ", "Ömürdə yaşayış illər", "Azərbaycan - Odlar yurdu", "Məsləki, amali yolunda öldü", "Heydər Əliyev günəş qədər həqiqətdir", "Elin Heydər qalbi", "Baba Heydərlə nəvə Heydərin səhbəti", "Gerçək" kimi bölmələrdən təşkil olunmuş, ulu öndərin xalqın taleyinə və tarixinə çevrilmiş əzəmətli taleyi və əməlləri öz əksini tapmışdır.